



KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

“Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə, elcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, programlarına yenidən baxılmalıdır” Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, uşaqların psixologiyasının öyrənilməsi və pedagoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması həyatı zərurətə çevrilib: “Müasir informasiya cəmiyyətinin yaranması qloballaşmanın o qədər sürtənləndirib ki, menlik şüuru yenice formalasən məktəbəqədər yaşı uşaq ciddi psixoloji travmalara məruz qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, guya da smartfon var. Onlar hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyadan və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də uşaqların psixologiyasının öyrənilməsi və pedagoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanması vacibdir”.

Deputat hesab edir ki, ister tələbələrin, isterse də orta məktəb şagirdlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onların yeni təlim mühitində və gələcək həyat fəaliyyətinə adaptasiyası, yaradıcılıq potensiallarının aşkar edilməsi və gerçikləşdirilməsi, sağlam sosial-psixoloji iqlimin yaradılması, pedagoji qabiliyyətlərin inkişaf etdirilməsi, xüsusi istedadlıların inkişafı təhsilde sosial-psixoloji xidmətin yenidən və əsaslı şəkildə qurulmasını tələb edir. Bu fəaliyyət sahəsinin hüquqi-metodiki bazası möhkəmləndirilmeli, nəzarət gücləndirilmelidir.

Təhsil eksperti Nadir İsrafilov söylədi ki, bu gün bir çox ali məktəblərdə psixologiya dərsleri tədris olunur. Bu mənada kadr çatışmazlığı kimi bir problem olmayıacaq: “90-ci illərdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı. Məktəbdə peşəkar psixoloqlar yox dərəcəsində

TƏFSİLAT

KASPI

Təhsildə sosial-psixoloji xidmətin əsaslı şəkildə qurulması

Ekspertlər hesab edirlər ki, ali məktəblərdə psixologiya fənninin tədrisini müasir tələblər səviyyəsində qurmaq vacibdir

idi. Buna görə de ayrı-ayrı fənn müəllimlərini müvafiq kurslara göndərərək, psixoloq kimi fəaliyyət göstərməsinə şərait yaratdır. İndi ayrı-ayrı universitetlərdə psixologiya ixtisası tədris edilir. Bu mənada kadr çatışmazlığı ciddi problem deyil. Uzun illər erzində bu məsələ haqqında müxtəlif müzakirələr aparıldı. Məktəbdəki psixoloqların əmək haqlarının aşağı olması, psixoloji xidmətin zəif olması kimi məsələlər zaman-zaman gündəmə gəlir. İndi təhsil haqqında qanuna bu məqam eləvə olunub və müvafiq qaydalar hazırlanır. Məktəblərdə psixoloq şəhəri cəmi bir yerdir. Məktəbdəki şagirdlərin sayından asılı olmayaraq, bütün məktəblərdə bir psixoloq olur. Amma psixoloq hər bir uşaq fərdi yanaşmalıdır. Böyük məktəblərdə işsə bu, bir qədər çətindir. 36 min şagirdin oxuduğu məktəbdə psixoloq fəaliyyətinin hansı keyfiyyətindən danışmaq olar? Psixoloq tekçə şagirdlərlə deyil, eyni zamanda valideynlər və müəllimlərlə işləməlidir. Ona görə də, bu sahədə yeni yanaşmalara ehtiyac var. İstənilən halda məsələnin gündəmə gəlmesi yaxşı haldır. Hesab edirəm ki, bu məsələyə yenidən baxılması, məktəbdə psixoloji işin təşkilinə daha yaxşı qurulmasına müsbət təsir edə bilər”.

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, bu gün məktəblərdə psixoloq şəhəri olsa da, psixoloqlar öz işlərini görmürələr. Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir: “Orta məktəblərdə çalışıan psixoloqlar öz işlərini bilmirlər. Psixoloqlar əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparib-getirir, məktubların qeydiyyatını aparırlar və s. Halbuki müasir dövrde psixoloq şəhəri məktəblərdə ən vacib ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac

var. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemlər həllini tapmadığından, aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər, uşaqlar arasında intiharlar artır. Bu, uşaqların heyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir. Məktəb psixoloqlarının fəaliyyətində problemlər var. Ola bilsin ki, aldiqları təhsilin səviyyəsi onlara bu işi görməye imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Mənçə, məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir. Hesab edirəm ki, əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və surət nəzəriyyəyə esaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirse, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələbələrinə uyğun mütəxəssis hazırlaya bilməyəcək”.

Ekspert bildirdi ki, problemin kökündən və sistemli şəkildə həlli üçün ilk növbədə psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim heyətinə psixologi-



ya elminin müasir dövrde tələbləri və yeniliklər barədə məlumatlı olmaları üçün müəmmədi olaraq təlim kursları, trening və seminarlar təşkil olunmalıdır: “Əgər ali təhsil müəssisəsində çalışan müəllim, köhnə ədəbiyyatlarda olan və surət nəzəriyyəyə esaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirse, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələbələrinə uyğun mütəxəssis hazırlaya bilməyəcək. Ali məktəblərdə psixologiya

ya elminin qanunauyğunları və günümüzün tələbələrinə cavab verə biləcək tədrisini təşkil etmək üçün ciddi addımlar atılmalıdır. Bu işin təşkil məktəb psixoloqlarının və sosial işçilərinin yetişməsindən sonra böyük təsir gücünə malikdir. Belə olan halda, məktəbə gələn psixoloq peşəkar kompetensiyaya malik olacaq və işini dövrün tələbələrinə uyğun şəkildə qura biləcək. Təhsil qanununda olan bu dəyişikliyi müsbət addım kimi qiymətləndirmək olar. Lakin problemi sistemli və kökündən həll edə biləcəyini düşünülmürəm. Çətin və uzun müddətli olmasına baxmayaq, problemin sistemli həlli işini ali məktəblərdən başlamağı daha optimal və effektiv həll yolu kimi görürəm. Bu gün qanuna edilən dəyişikliklər və əlavələr öz nəticəsini bir neçə ildən sonra göstərə biləcək. Bundan başqa, məktəb psixoloqlarının hansı tələbələrə cavab vermesi müəyyənmişdir. Bu tələblərdən iki gələrək, məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən program işlənilməli, hazırlanmalıdır. Təklif edirəm ki, məktəbdə psixologiya fənni keçirilsin. Hər yaşa uyğun psixologiya dərslikləri olsun. İbtidai siniflər üçün də. Onsuz da psixoloqlar ibtidai siniflərlə də iş aparırlar”.

Şəbnəm Mehdiyadə